



**E**rmənilərin Gəncə və Bərdəyə raket zərbələri nəticəsində ölen ve yaralanan insanlar arasında ayaşlı uşaqlar da var. Döyüş olmayan əraziləri atəşə tutan və mülki şəxsləri qətlə yetirən ermənilərin vəhşiliyinə artıq dünya ölkələrindən də etirazlar eşidilir. Bu hadisələr tarix üçün yazılmalı, ədəbi nümunələrdə, dərsliklərdə gələcək nəslə çatdırılmalıdır ki, necə bir azığın düşmənlə qonşu olduğumuzu bilsinler. Sosial şəbəkələrdə, baş verən hadisələrdən təsirlənən insanlarımız "Belə bir mənfur insanlarla yanaşı yaşamaq olarmı?" sualını verir, xalqımızı birliyimizi itirməməyə, Ali Baş Komandanın, ordumuzun etrafında birləşməyə çağırırlar. Qarşısında duran mühüm məsələlərdən biri də gələcək üçün bu tarixin yazılması, nəsillərə olduğu kimi çatdırılmasıdır.

#### ERMƏNİLƏRİN GENETİK XƏSTƏLİYİ

Filogiya elmləri doktoru, professor Buludxan Xəlilov hesab edir ki, son 30 ilde və sentyabrın 27-dən başlayan hadisələr ermənilərin Azərbaycan xalqı ilə birgə yaşamasına mənəvi haqqı olmadığını deməye əsas verir: "Göz görə-görə erməni ordusunu Azərbaycanı raket atəşinə tutur. Xüsusən, bu raket zərbələri dinc əhalinin yaşadığını əraziləre atılır. Buna soyqırımı demək lazımdır. Baxın, əvvəlcə raket zərbələrini Gəncəyə endirməyə başladılar. Cavanları, uşaqları, qocaları qırıldılar. İndi də eyni terroru Bərdədə edirlər. Bu, dünyanın gözü qarşısında baş verir. Nizam-tərzisi, ədaleti itən dünya isə bunu görmür. Amma bunun artıq bizim üçün fərqi yoxdur. Biz başa düşdük ki, güc bizim özümüzde olmalıdır. Biz artıq yumruq kimi birleşmişik. Xalqımız intellektual baxımdan, əqli cəhdən o qədər müteşəkkildir ki, onun birliyini heç bir qüvvə poza bilməz. Millətimiz başa düşür ki qanıçınən birlikdə yaşamaq çox çətin olacaq. Gəlin kifayət qədər humanistlik edək, deyək ki, bunlarla yanaşı yaşayacaq. Axi bizim isteyimizlə iş bitmir, bunlar yaşaya bilmirlər". B.Xəlilov tarixə ekskurs edərək ermənilərin bütün dövrlərde xalqımıza qarşı soyqırımı tövətdiklərini qeyd edir: "Ermənilərin bize qarşı tövətdiyi soyqırımı indimət başlayıb? Tarixin hansı mərhəlesi sine nəzər salsaq, bu vəhşiliyin şahidi olarıq. İbrahimxəlil xanın dövründən üzü bəri ermənilər neçə dəfə bize soyqırımı ediblər. Lap yaxın tarixə nəzər salaq: 1905, 1915-18-ci ilde, 1920-ci il, 1988-ci il - bunlar azdır mı? Bu tarixlərin hamısı deyir ki, onlar düzələn deyil. Onlar öz məqsədlərindən el çəkməyecəklər. Onların hamısı bu regionda məqsədlə yerləşdirilmiş, alətə çevrilmiş etnosdurlar. Ermənilər heç vaxt öz təxribatlarından el çəkməyecəklər. Biz nə qədər de onlara məhrəbin yaşasaq da, onlar gec-tez öz xisətlərinə davam edəcəklər. Bu, genetik xəstəlikdir. 100 ildən bir onlar ayağa qalxır, haqqı çatmadıqları yerdə dövlət qurmaq isteyir, torpaq iddiyasına düşürlər". Alim, Ali Baş Komandan İlham Əliyevin bu faktlarla bağlı ver-

liyik ki, ermənilər təkcə Xocalıda soyqırımı etmədilər. Onlar həmçinin Bərdədə, Gəncədə, Tərtərdə soyqırımı tövətdilər. Günahsız insanları qanlarına qəltən etdilər. Bu gün Azərbaycan xalqı yumruq kimi birləşib. Onun birliyini heç bir erməni təxribatı və hıyləsi poza bilməz. Hesab edirəm ki, biz tezliklə torpaqlarımızı alacaq və gücümüzü dünyaya sübut edəcəyik. Həmçinin dünyaya, hüququmuzun güc üzərində qurulduğunu sübut edəcəyik". Filoloq hesab edir ki, baş verən hadisələrin hamısı bizim dərsliklərdə yer almmalıdır: "Son hadisələr "Vətən mühərabəsi" terminin gündəmə gətirdi. Biz yeni dövrün tarixini yazarkən 27 sentyabrından başlayan tarixi və hadisələri dərsliklərə gətirməliyik. Uşaqların, qocaların, qadınların - mülki şəxslərin öldürülməsini dərsliklərə gətirməliyik. Bunlar tarixdir. Biz bu hadisələri - terrorları, təxribat və soyqırımı dərsliklərə gətirməliyik. Həmçinin bu qanlı hadisələr bədii ədəbiyyatda yer almmalıdır. Biz ermənilərlə müharibə-

nə, nəyin bahasına olursa-olsun hakimiyət də qalmaqdan ibarət mərkəntli şəxsi istekləri, öz qeyri-insani məqsədləri naminə o insanları ölümə göndərir. Bizim rəşadətli ordu-muzun döyüşlərde verdiyi itkiler, həyatın astanasında olan hərbi qulluqçularımızın, genç əsgərlərimizin həlak olması xalqımızı dəha da birləşdirir, yenilməz edir. Azərbaycan xalqı bütün tarix boyu dəfələrə döyüş meydandaşlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu ikinci Dünya müharibəsi də sübut edib. Bu dəhşətli müharibənin döyüş meydandaşlarında Vətənimizin yüz minlər övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sert və qətiyyəti şəkildə dəf edildi. Yenə də rəşadətli ordu-muz düşmən üzərində qələbə ələmətini, torpaqlarımızın bir qarşı da düşmən işğalında qalmayacaq. Ermənilər bu gün tövətdikləri vəhşiliklərə görə - mülki şəxsləri, qocaları, azyaşlı uşaqları öldürdükllərinə, ərazilərimizi ağır raket zərbələrinə tutduqlarına görə tarix qarşısında cavab verəcəklər. Azərbaycan xalqı onların cinayətini heç zaman bağışla-mayacaq".

#### Gələcək nəsillər xəbərdar olmalıdır ki...

160 sayılı klassik gimnaziyanın Ana dili-ədəbiyyat müəllimi İradə Əsgərova hesab edir ki, baş verən hadisələrin dəqiqliklə və təhrif olunmadan dərsliklərdə, tədqiqat əsərlərində və bədii ədəbiyyatda yer alması vacibdir: "Ermənilərin Gəncədə və Bərdədə tövətdikləri terror hadisələri, Tərtəri dayanmadan raket zərbələrinə məruz qoymaları,

## Gələcək üçün yazılımalı olan tarix

Biz təminat verə bilmərik ki, 100 ildən sonra erməninin hansı hiyləsi olacaq

diyi mesajını xatırlayı: "Ölkə prezidenti əslində məsəjə dedi ki, biz yubanırıq. Ordumuz bu işi uğurla görür, amma bezen yubanırıq. Bu o deməkdir ki, biz Dağlıq Qarabağı bütövlükde alıb orada bayraqımızı dalğalandırmalıyıq. Ondan sonra erməninin nə hüquqi, nə siyasi haqqı olmayacaq ki, bizim Bərdəmizi, Gəncəmizi, Tərtərimizi atəşə tutsun. Bu, mümkün olmayıcaq. Onda biz ermənilərlə də, onların havadalarları ilə de ayrı dildə danışacaq. Biz indi Vətən mühərabəsi aparırıq - separatçıları, işgalçılırı vətənimizdən uzaqlaşdırırıq. Biz ikinci cəbhə yaradıb dünyani, erməniləri müdafiə edən dövlətləri özümüzə qarşı qaldırımaq istəmirik". B.Xəlilov bildirir ki, bu qədər vəhşiliklərdən, baş verən faciəli hadisələrdən sonra ermənilərin Dağlıq Qarabağda muxtarıyyət istəməye üzü olmamalıdır: "Hansı üzle onlar muxtarıyyət istəyə bilər? 90-ci illərdən bu yana bu xalqın qanını bi torpağa axıdılar. Onların qurdugu o istehkamları indi Azərbaycan ordusu öz gücü ilə dağıdır. Azərbaycan oğulları qan tökerək o torpaqları alır. Hansı ağıl və məntiq-lə müxtariyyət isteyirler? Onlar hansı tarixdən danışırlar? Onların qurdugu dövlət elə tarixi Azərbaycan torpaqları üzərində qurulub. Dünyada elə bir ölkə tapa bilməzsən ki, orada monoxalq yaşasın. Ermənistanda isə ermənidən başqa ikinci bir xalq yoxdur. Mən üzümü Fransaya və ya Rusiyaya tuturam: niyə Ermənistanda ermənidən başqa ayrı xalq yaşamır? Niyə orda fransız və rus yaşasın? Erməni yalnız monodüşüncədən, egoizmdən, xisəldən yoğunulan bir xalqdır. Ona görə də belə monotəfəkkürle yaşayan bir xalqla heç kim yanaşı yaşaya bilməz. Ermənilər bilirlər ki, uduzublar. Ona görə hara geldi el-qollarını atırlar. Məqsəd xalqımızın ruhunu sarsıtmak, onu həvəsden salmaqdır. Amma Azərbaycan xalqının ruhu sarsıla bilməz. Baxın, o vurulan yerlərdə öldürülen insanların valideynlərinən tutmuş sırvı insanlara qədər, hamının fikrin bider: "Teki Vətən sağ olsun! Teki ordumuz yaşasın! Teki xalqımız bir olsun!" Alim, Azərbaycan xalqının dünyaya açıq, tolerant xalq olduğunu deyir: "Təkcə Bakıda 20 min erməni yaşayır. Onlar birge yaşaya bilərlərə, yaşasınlar. Ancaq heç bir müxtariyyətdən səhəb gedə bilmez. Yaşaya bilməzlərsə, getsinlər, dünya onlar üçün açıqdır. Biz artıq dünyaya onu da göstərmə-



də, həmçinin ideoloji cəhətdən vuruşur, tarixi qaynaqlara, bədii əsərlərə istinad edirdik. İndiye qədər olan faktlar ədəbiyyatda, dərsliklərdə nece yer alıb - bu, bizim üçün əhemmiliyətlidir. Mən bir alim kimi öz əsərlərimdə həmin qaynaqlarla müraciət edərək erməni xisələtini açmağa çalışmışım. Buz təminat verə bilər ki, 100 ildən sonra erməninin hansı hiyləsi olacaq. Bu faktlar əksini tapmalıdır ki, tarixə çevrili bilsin. 100 ildən sonra tarix kimi erməninin qarşısında bir fakt olsun. Həmçinin həmin əsərləri dünyadan bəy-nəlxalq dillerinə tərcümə edib çatdırılmalıdır. Bizim səfirləklər də bu işe qoşulmalıdır, vahid yerdən koordinasiya olunmalıdır. Buz dünyani fakt qarşısında qoymalıq. Gözləməliyik ki, erməni na vaxtsa bir iddianı qaldıracaq və bizi ona cavab verəcəyik. Bugünkü tarixdə də hadisələr həm alımların, həm publisistlərin yaradıcılığında, həm də dərsliklərdə yer almaları də, tarixə çevrili bilsin".

#### ERMƏNİLƏR TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRƏ GÖRƏ CAVAB VERƏCƏK

Yazıçı Natig Rəsulzadə bildirir ki, son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir dəfə göstərdi: "Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları nami-

elecə də başqa şəhər və ərazilərimizi raket atəşinə tutulması terrordur. Bu terror nəticəsində dinc sakinlər, qocalar, cavanlar və uşaqlar öldürülür. Baxın, Bərdəni "Smerç" silahlardan atəşə tutublar. Yeni soyqırımı hadisəleri yaşadılar. Günahsız insanları qırılar. Biz Xocalı faciəsindən, 20 Yanvar qırğıınından çox uzaqlaşmamışıq. Hələ dünya ölkələri bizim faciələrimizi olduğu kimi anlamayıb. Budur, yeni faciələr törədilir, günahsız insanlar qətlə yetirilir". İ.Əsgərova hesab edir ki, dünya ölkələri bu hadisələrə göz yummamalı, baş verənlərə ədalətli mövqə bildirməlidirlər: "Baş verən terror hadisələri, torpaqlarımızın işğalı, son 30 ilde bizimə gətirilən müsibətlər tarixi faktlərlə dünyaya təqdim olunmalıdır. Bunun üçün biz hadisələri ardıcılıqla dərsliklərə daxil etməliyik. Məktəblilər, ali məktəb tələbələri, böyükən nəsil nece bir mənfur qonşu ilə mübarizə apardığımızı bilməlidir. Gələcək nəsillər baş verən hadisələrdən xəbərdar olmalıdır ki, öz keçmişimizi yaxşı bilsinlər. Yeni tariximizə bağlı dərsliklər dəqiqliklə yazılmalı, ədəbiyyatda hadisələrə geniş yer verilməlidir. KİV-də erməni terroru, son 30 ilin hadisələri haqqında verilişlər hazırlanmalı, videoçarxlar göstərilməlidir. Biz hazırkı tarixi yalnız bu yolla uşaqlara öyrədə bilərik".